

## 1. Bəyan olunan internet sürəti nə deməkdir?

Bu, nəzəri baxımdan maksimum data yükləmə/endirmə (download/upload) sürətidir. Real sürət şəbəkə yüklənməsi, modem ilə istifadəçi arasındakı məsafə, avadanlığın xüsusiyyətləri və digər amillərdən asılı olaraq dəyişir.

## 2. İnternet sürətinə hansı amillər təsir edir?

İstifadə olunan texnologiya şəbəkə yüklənməsi, mənzil daxilində internetin təmin olunması üçün istifadə olunmuş naqillərin keyfiyyəti, istifadə olunan “Wi-Fi” texnologiyasının versiyası(məsələn, Wi-Fi 4, Wi-Fi 5 və s.), son istifadəçi cihazının imkanları və sair.

## 3. Azərbaycan Respublikasında sabit genişzolaqlı internetin faktiki sürəti nə qədərdir?

“Ookla”nın “Speedtest Global Index”i portalında ( <https://www.speedtest.net/global-index/azerbaijan#fixed> ) Azərbaycan Respublikasında sabit, həmçinin mobil internetin median sürətinin cari vəziyyəti ilə tanış ola bilərik.

## 4. Median və orta (average) internet sürətinin fərqi nədir?

Median internet sürəti ölçülmüş internet sürətlərinin azalan sıralamaya görə düzülmüş siyahısında tam ortada olan dəyərdir. Yəni bütün sürət ölçmələrini aşağıdan yuxarıya düzdükdə, yarisından azı və yarisından çoxu bu sürətdən aşağı və ya yuxarı olur. Orta (average) internet sürəti isə bütün ölçülmüş sürətlərin cəminin ölçmə sayına bölünməsi ilə alınır.

## 5. Sabit genişzolaqlı şəbəkədə internetdən istifadə üzrə sürət hədəfimiz varmı?

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə Azərbaycanda sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-yə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması hədəf olaraq müəyyənləşdirilmişdir.

## 6. Gecikmə (latency), “jitter” və paket itkisi nədir?

Gecikmə (latency) – Paketin mənbədən təyinat nöqtəsinə və geriye qayıtması üçün tələb olunan vaxt (adətən milli-saniyələrlə ölçülür). Gecikmə yüksək olduqda onlayn oyunlarda hərəkətlər ləngiyir, videozənglərdə isə səs və görüntü sinxron getmir.

“Jitter” – Müəyyən bir zaman aralığında maksimum gecikmə ilə minimum gecikmə arasındakı fərq. Yüksək “jitter” səsin kəsilməsinə, “robot kimi” gəlməsinə və ya görüntünün donmasına səbəb olur.

Paket itkisi – Şəbəkə üzərində göndərilən məlumat paketlərinin bəzilərinin ünvana çatmaması. Onlayn oyun, videozəng və real vaxt tətbiqləri bu göstəricilərə çox həssasdır. Paketlər itəndə videoda kadrların ardıcılığı pozulur, oyunda hərəkətlərin bir hissəsi görünmür, səslər isə kəsintili eşidilir.

## 7. İnternet sürətini düzgün olaraq necə ölçmək olar?

İnternet sürətinin ölçülməsi üçün “Wi-Fi” ölçmələri ilə naqilli ölçmələr arasında fərq olur, bu baxımdan naqilli bağlantıdan istifadə edərək digər yükləmələrin dayandırılması, müxtəlif vaxtlarda bir neçə testin aparılması və nəticələrin müqayisə edilməsi məqsədəuyğundur.

## 8. Internetin sürətini, həmçinin “jitter”i necə və haradan ölçmək və müşahidə etmək olar?

“Ookla” şirkətinin “Speedtest” və analoji digər ölçü alətlərindən istifadə etməklə ölçmələr aparmaq mümkündür. İKTA-nın “E-Şikayət” mobil tətbiqinə “Speedtest” ölçü aləti inteqrasiya olunub, onun vasitəsilə də ölçmə aparıla bilər. Bu ölçmə nəticələri avtomatik olaraq internet telekommunikasiya xidməti göstərən operator və provayderlərə yönləndirilir.

## 9. “Latency”ni necə ölçmək olar?

“Latency”ni ən sadə şəkildə “ping” aləti ilə ölçmək mümkündür. “Ping” kompüterinizdən şəbəkə üzərindən başqa bir cihaz və ya serverə kiçik məlumat paketi göndərir və həmin paketin **gedib-qayıma müddətini** milli-saniyə ilə göstərir.

Misal üçün: “ping google.com”

Nəticədə şəbəkə cavab vaxtı ekranda görünəcək.

Burada: time=25 ms → göndərilən paketin gedib-gəlmə vaxtı (yeni latency).

Əlavə olaraq, nəticədə paket itkiləri haqqında da məlumat görmək olar.

Beləliklə, “ping” vasitəsi ilə şəbəkə əlaqəsinin gecikməsini (latency) və sabitliyini yoxlamaq mümkündür.

Eləcə də komanda sətrində (cmd) “ping google.com” və ya “ping 8.8.8.8” yazmaqla serverlə əlaqə test olunur.

## 10. Niyə axşam saatlarında internetin sürəti zəifləyir?

Axşam saatlarında bir neçə abunəçi internetdən eyni vaxtda istifadə edir. Bu, “pik yüklənmə saati” adlanır. İnternet telekommunikasiya xidməti göstərən operator və provayderlər şəbəkəni bu yüklənməni qarşılaya biləcək şəkildə planlamalıdır.

## 11. Gecə saatlarında internet sürətinin artması nə ilə bağlıdır?

Gecə saatlarında internetin sürətinin artması əsasən ümumi istifadəçi aktivliyinin azalması ilə bağlıdır. Bu zaman şəbəkə üzərindəki yüklənmə azalır və internet bağlantısı daha sürətli və sabit olur.

## 12. Azərbaycan Respublikasında internet telekommunikasiya xidməti üzrə minimum keyfiyyət göstəriciləri müəyyən edilibmi?

Ölkəmizdə internet telekommunikasiya xidməti üzrə minimum keyfiyyət göstəriciləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 3-27/3-7-18/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş [“Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri”](#) ilə müəyyən edilib.

## 13. Sürət testi normal olduğu halda video yayımı niyə bəzən donur?

Problem bəzən video xidmətinin öz serverində, internet telekommunikasiya xidməti göstərən operator və ya provayderin digər şəbəkələrlə bağlantısında və ya evdəki “Wi-Fi” signalının gücü zəif olduqda baş verə bilər.

## 14. İnternetim niyə bəzən yaxşı işləyir, bəzən zəifləyir?

Bu, şəbəkə yüklənməsi, evdəki cihazların sayı, cihazların vəziyyəti, “Wi-Fi” signal gücü və hətta hava şəraiti (xüsusən simsiz xidmətlərdə) ilə bağlı ola bilər.

## **15. Niyə bəzi tətbiqlər sürətli açılır, digərləri isə yüklənmək üçün daha çox vaxt tələb edir?**

Hər bir tətbiq müxtəlif serverlər vasitəsilə xidmət göstərir, buna görə yüklənmə sürətləri fərqli ola bilər. Bəzən bu problem istifadəçinin operatorundan deyil, həmin xidmətin texniki imkanlarından qaynaqlana bilər.

## **16.Sürətli internet paketim var, amma brauzer niyə yavaş işləyir?**

Brauzerin yavaş işləməsi internet sürətindən deyil, brauzer əlavələri, cihazın texniki imkanlarının məhdudluğu və ya zərərli proqramlar (virus) səbəbindən ola bilər. Problemin mənbəyini müəyyən etmək üçün digər cihazda və ya brauzerdə eyni xidməti yoxlamaq tövsiyə olunur.

## **17. Evdə “Wi-Fi” keyfiyyətini necə yaxşılaşdırı bilərəm?**

Modemi mənzilin mərkəzində və hündür yerdə yerləşdirin, maneələrdən uzaq olduğuna nəzarət edin, 5 GHz tezlik diapazonundan istifadə edin və geniş sahələr üçün “Wi-Fi” təkrarlayıcı (repeater), “mesh Wi-Fi” sistemlərindən yararlanın. Modeminiz 5 GHz dəstəkləmirsə, daha yeni modem ilə əvəz edilməsi tövsiyə edilir. Zirkəmədə, metal divarın yanında və ya televizor arxasında yerləşdirmək signalı zəiflədir. Modem alarkən mütləq qaydada uyğunluğunu təsdiq edən sənədin olmasına diqqət edin.

## **18. “Smart” TV və oyun konsolları üçün niyə kabel bağlantısı tövsiyə olunur?**

“Wi-Fi” signalı maneələr və digər cihazların təsiri altında zəifləyə bilər, lakin kabel bağlantısı daha sabit və yüksəksürətli interneti təmin edir.

## **19. Niyə yüksək internet sürəti vacibdir?**

Yeni nəsil texnologiyalar (AR/VR, 4K video, IoT və s) daha yüksək zolaq genişliyi, həmçinin daha çox son avadanlığın eyni vaxtda qoşulub işləməsini tələb edir. Bu isə limitsiz və dayanıqlı yüksəksürətli internetə keçidi zəruri edir.

## **20. Abunəçi modemini özü dəyişə bilərmi?**

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, telekommunikasiya şəbəkəsinə operator, provayder ilə bağlanmış müqavilələrə, qanunvericiliklə müəyyən edilmiş standartlara və digər tələblərə uyğun son avadanlıq qoşmaq abunəçinin vəzifəsi qismində müəyyən olunub. Abunəçinin modemini özü dəyişməsi halı internet telekommunikasiya xidməti göstərən operator və ya provayderlə mövcud müqavilə şərtlərinə müvafiq olaraq tənzimlənir. Müqavilə şərtlərinə uyğun olduğu halda, texniki uyğunluq olmalı və internet telekommunikasiya xidməti göstərən operator və ya provayderə məlumat verilməlidir.

## **21. İnternet telekommunikasiya xidmətinin keyfiyyəti ilə bağlı şikayət edə bilərəmmi?**

İlk növbədə internet telekommunikasiya xidməti göstərən operator və ya provayderə müraciət edərək, test nəticələrini və digər sübutedici sənədləri təqdim etməyiniz tövsiyə olunur. Məsələ həll olunmadığı halda, həmin sübutlarla tənzimləyici quruma müraciət edə bilərsiniz. Hər 2 halda müraciətinizi “E-Şikayət” informasiya sistemi üzərindən edə bilərsiniz.

## **22. Yeni çoxmənzilli binalarda internet sürətinə texniki məhdudiyyətlər varmı?**

Bəzi tikinti sahəsində fəaliyyət göstərən şəxslər yeni tikilmiş binalarda əvvəllər yalnız 4 lifli “Ethernet” kabellər çəkiblər ki, bu da 100 Mb/s-dən yuxarı sürətin təmin olunmasına texniki məhdudiyyət yaradır. 100-1000 Mb/s sürət üçün 8 lifli kabellər tələb olunur. Bu səbəbdən

vətəndaşlara və tikinti sahəsində fəaliyyət göstərən şəxslərə texniki uyğunluğu təmin etmək məqsədilə 4 lifli ethernet kabellərin 8 lifli kabellərlə əvəz edilməsinə diqqət yetirmək tövsiyə olunur.

### **23. İnternet telekommunikasiya xidmətinin kəsilməsinə və ya sürətinin zəifləməsinə hansı hallar səbəb ola bilər?**

İnternet telekommunikasiya xidmətinin kəsilməsinə internetdən istifadəyə dair abunə müqaviləsi üzrə ödənişləri müəyyən edilmiş müddət ərzində ödənilmədiyi üçün internet telekommunikasiya xidməti göstərən operator və ya provayder tərəfindən internetdən istifadənin məhdudlaşdırılması və ya müəyyən texniki nasazlıqlar səbəb ola bilər.

İnternet sürətinin azalması isə həm operator və ya provayderin, həm də istifadəçinin avadanlığından qaynaqlana bilər. İstifadəçilərin kompüterlərinin əməliyyat sistemləri, lisenziyasız proqramlar, istifadəçinin istifadə etdiyi müxtəlif təhlükəsizlik sistemləri (firewall) və antivirusların tətbiqi, müxtəlif proqramların avtomatik yenilənməsi və s. hallar sürətin azalmasına təsir edə bilər. Köhnə cihazlar, texniki dəstəyi dayandırılmış proqramlar və fon proqramlar sürəti azalda bilər. Buna görə mütəmadi təmizləmə aparmaq, proqram yeniləmələrini nəzarətdə saxlamaq və "Wi-Fi 5" və "Wi-Fi 6" avadanlıqlarından istifadə tövsiyə olunur.

### **24. İnternet telekommunikasiya xidmətinin təmin olunmasında baş verən standart nasazlıqların bərpa müddəti nə qədərdir?**

Operatorlar adətən 24-72 saat ərzində nasazlığı aradan qaldırmalıdır. Daha böyük nasazlıqlar və fəvqəladə hallar çox vaxt ala bilər. Nasazlıqların aradan qaldırılması ilə bağlı tələblər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 3-27/3-7-18/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş "Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri" ilə müəyyən olunub.

### **25. Planlı texniki işlər necə həyata keçirilməlidir?**

Operatorlar istifadəçiləri əvvəlcədən xəbərdar etməli, işləri əsasən gecə vaxtı və qısa müddətdə aparmalıdır.

### **26. İnternet bağlantısının kəsildiyini necə test edə bilərəm?**

Əvvəl modem və ya marşrutlayıcının (router) işıqlarını, daha sonra cihazınızın şəbəkə ayarlarını yoxlayın. "Speedtest" və ya "ping" testi edin.

### **27. Niyə müxtəlif sürət testlərinin nəticələri fərqli olur?**

Testlər hər dəfə müxtəlif serverlər, marşrutlar üzərindən işləyir. Həmçinin müxtəlif ölçmə alətləri fərqli metodologiyalarla işləyirlər. Ona görə də ölçmə nəticələri fərqli ola bilər.

### **28. Evdəki naqillər və modem internet telekommunikasiya xidmətinin keyfiyyətinə təsir edirmi?**

Köhnə naqillər, zəif modemlər və səhv quraşdırmalar sürətin aşağı düşməsinə səbəb ola bilər.

### **29. Valideyn nəzarəti (parental control) funksiyasının aktivləşməsi və təhlükəsizlik proqramları internetin sürətinə təsir edə bilərmi?**

Valideyn nəzarəti (parental control) funksiyasının aktivləşdirilməsi, eləcə də antivirus, "firewall," VPN və DNS filtrləri internet sürətini azalda bilər.

### 30. Elektrik kəsilməsi internetə təsir edirmi?

Bəli. Modem, router və bəzi yerli şəbəkə qurğuları elektrikdən asılıdır, fasiləsiz qida qurğusuna qoşulmaqla kəsilməni önləmək olar.

### 31. Kiberhücum və ya zərərli fəaliyyətlər barədə necə məlumat bildirməliyəm?

Operatorunuza və [Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinə](#) məlumat verin. Onlar lazımi müdafiə tədbirləri və məsləhətlər təqdim edəcəklər.

### 32. Nə üçün mürəkkəb “Wi-Fi” şifri seçməliyəm?

Mürəkkəb şifr (böyük-küçük hərflər, rəqəm və simvollar) internetinizi başqalarının qanunsuz istifadəsindən qoruyur, kənar qoşulmalar olmazsa, bu həm də sürətinizin azalmasının qarşısını alır.

### 33. Modem/Routeri nə qədər müddətdən bir yenidən işə salmaq lazımdır?

Ayda bir dəfə routeri yenidən işə salmaq proqram səhvlərinin yığılmasının qarşısını alır və şəbəkənin sabit işləməsinə kömək edir.

### 34. Routerin proqram təminatını (firmware) niyə yeniləməliyəm?

Çünki yeniləmələr həm təhlükəsizlik boşluqlarını bağlayır, həm də sürət və sabitliyi artırır.

### 35. İnternetə qoşulmamı necə düzgün seçə bilərəm?

Əgər evdə əsasən mesajlaşma və elektron poçt istifadə edirsinizsə, mobil operatorların təqdim etdikləri kiçik internet paketləri kifayətdir. Ancaq video axını (Netflix, YouTube), oyun və ya uzaqdan iş üçün daha yüksəksürətli internetə qoşulma imkanı seçilməlidir.

### 36. “Wi-Fi” tezliklərinin fərqi nədir (2.4 GHz və 5 GHz)?

2.4 GHz daha geniş məsafəni əhatə edir, amma sürəti daha aşağıdır. 5 GHz isə daha sürətli, amma qısa məsafədə effektivdir.

### 37. İnternetim niyə telefonumda daha zəifdir, amma kompüterdə sürətlidir?

Çünki mobil cihazların antenləri və prosessorları daha zəif ola bilər. Bundan əlavə, mobil telefonda VPN, antivirus və ya çoxsaylı tətbiqlərin fon prosesləri sürəti azalda bilər.

### 38. Bir anda çox cihaz internetə qoşularsa, nə baş verir?

Sürət hamı arasında bölünür, nəticə olaraq cihazın qoşulma sürəti aşağı düşür. Əgər evdə çoxlu cihaz eyni vaxtda istifadə olunursa, daha yüksəksürətli və ya naqillli internet bağlantısı seçmək məsləhətdir.

### 39. VPN (Virtual Private Network) internet sürətini niyə azaldır?

Çünki məlumatlarınız əlavə şifrlənir və başqa serverdən keçərək gedir. Bu, təhlükəsizliyi artırır, amma sürəti azaldır.

### 40. Onlayn ödənişlərdə təhlükəsizliyi necə qoruya bilərəm?

Məlumatlarınızı yalnız rəsmi sayt və tətbiqlər vasitəsilə daxil edin, ikimərhələli doğrulama (2FA) istifadə edin və ictimai “Wi-Fi” şəbəkələrdə ödəniş etməyin.

#### 41. Uşaqlar üçün interneti necə daha təhlükəsiz edə bilərəm?

Routerin valideyn nəzarəti (**parental control**) funksiyasını aktiv edin, yaşa uyğun tətbiqlər seçin və uşaqlara şəxsi məlumatlarını paylaşmamağı öyrədin.

#### 42. “Bulud” xidmətlərindən istifadə internet sürətinə təsir edirmi?

Böyük həcmdə faylları yükləyib-endirmək şəbəkəni yükləyə bilər. Bu əməliyyatları pik olmayan saatlarda etmək məqsədəuyğundur.

#### 43. Evdə onlayn dərslər və videogörüşlər üçün interneti necə optimallaşdırım?

Naqilli qoşulmadan istifadə edin, digər cihazlarda böyük fayl yükləmələrini dayandırın, videogörüş zamanı kameranın görüntü keyfiyyətini orta səviyyəyə salın.

#### 44. İctimai “Wi-Fi”dan istifadə təhlükəlidirmi?

İctimai “Wi-Fi” üzərindən məlumatlarınız oğurlana bilər. Ona görə ictimai “Wi-Fi” şəbəkələrində bank əməliyyatları edilməməsi, VPN (Virtual Private Network) istifadə edilməsi tövsiyə edilir.

#### 45. Məsafədən işləmək üçün hansı internet xüsusiyyətləri vacibdir?

Yalnız sürət deyil, həm də aşağı gecikmə (latency) və “jitter” vacibdir. Ən yaxşı nəticə üçün simli qoşulmadan istifadə edin.

#### 46. İnternetimi qonşularla paylaşmaq düzgündürmü?

Xeyr, bu həm müqavilə şərtlərinə zidd ola bilər, həm də təhlükəsizlik riski yaradır. Eyni zamanda istifadə etdiyiniz internetin sürəti zəifləyəcək.

#### 47. Elektron poçtda spam və fişinq məktublarından necə qorunaq?

Şübhəli linklərə klikləməyin, tanımadığınız göndəricilərin məktublarını açmayın və elektron poçt filtrasiya (spam və zərərli fayl qorunması) xidmətindən istifadə edin.

**İKTA tövsiyə edir:** İstifadəçilərə internetin keyfiyyətini və dayanıqlılığını təmin etmək məqsədilə ən son texnoloji tələblərə cavab verən 5-ci və 6-cı nəsil (“Wi-Fi 5” və “Wi-Fi 6”) modem və marşrutlayıcılardan (router) istifadə etmələri tövsiyə olunur. Belə ki, əgər abunəçinin internet tarifi üzrə sürəti 100 Mbps ətrafındadırsa, ən azı “Wi-Fi 5” modemi istifadə etməsini, eləcə də daha yüksək performans, daha az gecikmə və eyni anda daha çox cihaz dəstəyi üçün isə “Wi-Fi 6” seçimi etməsi məqsədəuyğundur.

Həmçinin avadanlıq seçimi edərkən onun hansı məkanda istifadə edilməsinə diqqət yetirilməli, eyni zamanda internetin istifadə məqsədləri də nəzərə alınmalıdır. Belə ki, yüksəkkeyfiyyətli videolara baxmaq, onlayn videooyunlar, sosial şəbəkələrdəki və internet üzərində olan canlı yayımlar, konfranslar üçün bəzi hallarda artıq “Wi-Fi 4” cihazları kifayət etmir.

Daha yüksək sürət, gecikmənin az olması, həmçinin böyükölçülü “Smart” TV, onlayn oyunlar, HD, 4K və daha keyfiyyətli canlı izləmələr istifadə olunan hallar, həmçinin eyni anda daha çox cihazın qoşulmasını təmin etmək üçün “Wi-Fi 5” və ya “Wi-Fi 6” cihazlarının

istifadəsi tövsiyə olunur. Eləcə də “dual-band router” (2,4Ghz və 5Ghz tezlik zolaqlarını dəstəkləyən marşrutlayıcı) tipli son istifadəçi cihazlara üstünlük verilməsi daha faydalı ola bilər.

Aşağıdakı sadə təlimat sizə doğru “Wi-Fi” modemini seçməkdə və “Wi-Fi 5” və “Wi-Fi 6” arasındakı fərqləri anlamaqda kömək edəcək.

İstifadəçilərə “Wi-Fi” modem seçərkən və ya provayderlər tərəfindən təklif olunduğu halda yüksəksürətli interneti tam ötürə bilməyən artıq köhnəlmiş texnologiya sayılan yalnız “Wi-Fi 4”-ü dəstəkləyən modemləri almamaq, satıcıdan və internet telekommunikasiya xidməti göstərən operator və ya provayderdən uyğunluğu təsdiq edən sənədi tələb etmək və ya ən azı mənşə sertifikatı olmayan keyfiyyətsiz və tanınmamış markaları seçməmək, eləcə də “Single-band router”ləri (yalnız 2,4Ghz və ya yalnız 5Ghz tezlik zolağını dəstəkləyən marşrutlayıcı) seçməkdən çəkinmələri tövsiyə edilir. Əgər göstərilən tələblərə cavab verməyən avadanlıq və ya xidmətlə rastlaşsanız, bu barədə İKTA-nın “E-Şikayət” informasiya sistemi üzərindən müraciət etməyiniz xahiş olunur.

Müştəri məmnnuniyyətini, xidmətin keyfiyyətini və ölkənin beynəlxalq reytinglərdə mövqeyinin möhkəmləndirilməsinə müsbət təsirini nəzərə alaraq, İKTA tərəfindən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən və müştərilərini modem və marşrutlayıcılarla təchiz edən internet telekommunikasiya xidməti göstərən operator və provayderlərə öz abunəçilərinə yeni nəsil “Wi-Fi” cihazlarını (“Wi-Fi 5” və ya “Wi-Fi 6”) təqdim etmələri tövsiyə olunur.

**İKTA tövsiyə edir:** Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşları uyğunluğunu təsdiq edən sənədi olan telekommunikasiya vasitələri və qurğularından istifadə etməyə çağırır.

İKTA bəyan edir ki, uyğunluğunu təsdiq edən sənədi olmayan avadanlıqlardan istifadə edilməsi ölkənin iqtisadi maraqlarına zidd olmaqla yanaşı, sağlam rəqabət mühitinin formalaşmasına, bazara keyfiyyətli telekommunikasiya vasitələrinin və qurğularının daxil olmasına mane olur. Xüsusilə bazara gətirilən sertifikatı olmayan “Wi-Fi” qurğuları zəif və dayanıqsız yayım siqnalları ötürür ki, bu da keyfiyyətsiz internet xidmətinə gətirib çıxarır.